

M. SEJIDZADA



# KICIK PJESALAR

Az LQGI MQ  
Uşaq və Gənçlər Ədəvijjat Nəşriyyatı  
Bakı — 1939

84(5Aze)-5

S 37

08X.1

C - 30

МӘКТӘВ KITABXANASI

HS-2D  
S-30


M. SEJIDZADƏ

F. Köçərli adına  
Azərbaycan Dövlət Uşaq  
KITABXANASI

INV. № 58810

# KICIK PJESALAR

2015 р. 1846



AzLQGI MQ  
Uşaq və Gənçlər Ədəbiyyatı Nəşriyyatı  
Bakı-1939

Yzyny və başlıqların rəssam N. Semixovat  
cəkmişdir.

Redaqtoru: Ə. Fevzi

Texredaqtoru: R. Qulijev

Qorreqtoru: M. Balakişijev.



# QƏZYL BĀTŁO

BIR PƏRDƏLIK UŞAQ PJESASI.

Məzmunu Puşkindən alıpmışdır.

Istehsalata verilmiş 9|VI-38. Capa imzalanmış 3/III-39. Cap listi 4<sup>1</sup>/4. Kaçırz  
formatı 62×94<sup>1</sup>/<sub>16</sub>. Baş Mətbuat Mədirili Myvəkkilliji №1681. Tiraz 12000.  
Sifariş №726. Nəşriyyat №890. Azərnəşr mətbəəsində cap olundu, 26-lar  
adına „Kitab Sarayı“ Bakı, Əli Bajramov kycəsi.

## IŞTIRAK EDƏNLƏR

1. Qoça vaşqı.
2. Vaşqınpın arvadı.
3. Qızı vaşqı.
4. Bir nəfər koxa.
5. Bir nəfər dvorjan.
6. Bir nəfər bojar.
7. İki nəfər kəndlı.
8. Dvorjan qızları.
9. Qarınnpın nəkərləri.

I pərdə, I şəkil.

(Dəniz qıraqı; vaşqı qoça dəniz qıraqında dajanıv, dənizə tor atır. Toru cəkərkən onda dənizotu olduqı gərynyr)

### Qoça

Zavallı taleim jenə də dənmyş,  
Baxtımın işıqlı ulduzu sənmyş.  
Dənizotu dyşmyş tora dənizdən,  
Qoj bir də səpağım taleimi mən.

(Toru atır; cəkərkən torda jenə dənizotu olduqını gəryncə)

Tora dənizotu dyşmyşdır jenə,  
Bugyn nə olmuşdur gərəsən mənə!  
Evə boş qağıtsam, arvad savaşar;  
Qoj bir də tor atım.

(Tor atır)

Torda vaşq var.

(Toru dərtəv cıxagıv; işıltı gəryr)

Torda işıldajan nədir əçəva?

(Diqqətlə vaşqıv)

Vaşqıv, vi qızı vaşqıv, aha!  
Nə gəzəl, nə gəjcək, nə qəşəng vaşq;  
Pulu şəfəq kimi səpir al işıq;  
Belə gəzəl vaşq gərməmişəm mən.

### Baýq

Məni sən ajırtma bu gəj dənizdən,  
Aj qoça, rəhm elə, gəl halıma qal,  
Gənlyn nə istəsə bu dəqiqli al.

(Qoça diksinir)

### Qoça

Bu qəribə haldər, burda bir sırr var;  
Danışsam, inanmaz buna insanlar.  
Baýq ovlamışam dyz otuz yc il,  
Ançaq gərməmişəm baýqacsın dil.  
Gərək bu baýqınpəsəzynə vahxım,  
Onu azad edim, suja buraxxım.

(Baýqınpəsəzynə vahxaraq)

Almaram mən səndən əsla haq, baýq!  
Get, járdımcı olsun sənin haq, baýq!

(Pərdə)

### II şəkil

(Baýqınpəsəzyn koması; divardan sir – iki tor asylmış; təx-  
da sir – iki baýq. Baýqınpəsəz arvadı oturub, çəhrədə  
ip əjirir. Pərdə asylınca, müziqa ilə oxujur).

### Qară

Çəhrədə ip əjirməkdən  
Jazıq əmrym getdi bada.  
Bir rahətlik gərmədim mən  
Bu dynjada, bu dynjada.  
Taleimi sardı duman,  
Bel əjildi, oldu kəman.  
Əmrym, gynym kecdi jaman  
Bu dynjada, bu dynjada.

(Oxumaqın qurtarış, əzy-əzyuna danışır)

Bu saat qajıdar qoça dənizdən,  
Hələ kəjnəjini jumatışam mən.  
Qoj durum kəjnəji juju.

(Durus sınpaq təknəjə su təkyr; su jerə axır; jenə su  
təkyr. O təkdykçə, su axır. Qară hirsli)

Bu nədir?

Təknələr janında bu da təknədir!  
Acsıltış vəjryndən vəjyk pəncərə:  
Hej mən su təkyrəm, o axır jerə,  
Belə təknədə də paltar jujular?

(Qoça icəri girir)

### Qoça

Aj qară, aj qară, dinlə gər nə var...

(Qară diksinir)

### Qară

Aj kişi, nə xəvər, qorxutdun məni.

(Qoçanın təknəjə təraf cəkir)

Gəl gər bu jaramaz sınpaq təknəni,  
Bir utan, bir qızar xəcalətindən.

### Qoça

Çənəm, bir qulaq as. Qară, bugyn mən  
Bir məçyz gərmyşəm, həm də olduqça  
Öfəribə bir məçyz.

### Qară

Nə məçyz, qoça?

### Qoça

Aj qarъ, dənizə bugyn tor atdым,  
Dənizdən bir qızыl vaъq сыхарtdым.

### Qarъ

Bunda nə məçyz var, nə olsun, kişi?

### Qoça

Çanlım, anlamırsan, bilmirsən işi:  
Az qala donmuşdum hejrətimdən mən;  
Baъq insan kimi dil acdъ bırdən,  
Dedi: Burax məni, gəl halıma qal,  
Hər nə istəjirsən, qoça, məndən al.

### Qarъ

Neçə? Nə dejirsən? Baъq dil acdъ?

### Qoça

Bəli, insan kimi baъq danışdı.  
Qorxdum, şej almadым, səzynə vaxdым,  
Mehribanlıq ilə onu buraxdым.  
Lakin cox gəzəldi baъq, aj qarъ.

### Qarъ

(Açъqlı)

Baъqdan bir təknə alajdыn varь.  
Gərmırsən təknəmiz sınpıqdыr, axmaq?  
Sarsaqdan baş verər belə iş ançaq.  
Baъq da aldadıb səni, aj dəli.

### Qoça

Gedim, təknə alım ondan deməli?

### Qarъ

Əlvəttə, əlvəttə.

### Qoça

Jaxşъ, gedərəm,  
Saqъtъv vaъqdan xahiş edərəm,  
Dejərəm: Arvadым təknə istəjir.

(Qoça сыхъr, pardə dyşyr)

III şəkil

(Dəniz sahili, qoça sulara jaxınlashыr)

### Qoça

Dənizdə gərynmır qorxunç iqtışaş,  
Sular dalqalanı郎 lap javaş-javaş.  
Lakin yrəjimdə mənim tufan var;  
Qorxuram ki, məni baъq aldadər,  
Qarъıny əlindən jaxam qurtarmaz.  
Jox, pis fikirlərdən kecməlijəm vaz.  
O məni aldatmaz, saqъrəm, gəlsin.

(Saqъrъr)

Mərhəmət et, qızыl baъq!  
Bir səzym var, sahilə сых!

(Baъq sahilə сыхъr)

### Baъq

Aj qoça, de gərək nə diləjin var?  
Necin gəzlərini sarmış dumanlar?

### Qoça

(Baş əjərək)

Baъqlar soltanъ, gəl halıma jan!

Өмрүм зәһөрлидір, bezmişəm çandan.  
Qarъ qoymaýr ki, асыт гөзүмү,  
Danlajyr-dansajyr тәнім yzymy;  
Baqыгъв, тәкнәміз сыпъздыр, dejir,  
О, мәндәнjeni bir тәкнә istejir.  
Nejlәjim?

### Balq

Sъqып haqqɑ, aj qoça!  
Get, qyssə eləmə, dyşynmə вүңça;  
Dyzələr sizincin bir jeni тәкнә.

### Qoça

Saq ol, cox təşəkkyr edirəm sənə.

(Pərdə)

### IV şəkil

(Qarъ daxmada təknəjə su təkyr)

### Qarъ

Nə jaxşъ тәкнədir ви,  
Tutur dyz bir vedrə su.  
Bunu bizə kim verib?  
Qızyl balq gəndərib.

(Bir az dyşyndykdan sonra)

Doqrudan mən sarsaqam,  
Sarsaq nədir, axmaqam.  
Təkнemiz joxdur, dejə,  
Razъ oldum təknəjə.  
Bir təknədən nə cıxar:  
Bundan vaçib şejlər var.

(Qoça içəri girir)

### Qoça

Qarъ, balq dedi dən qazmanъza.  
Bugyn mən bir təknə gəndərrəm sizə.

### Qarъ

Budur, vax, balq sənə  
Gəndərib jeni təknə.

### Qoça

(Sevinçlə)

Qızyl balq saq olsun,  
Talei parlaq olsun:  
Gəndərmış bu təknəni,  
Sevindirmişdir məni.

### Qarъ

(Açыqlы)

Hələ bir sevin də, aj qoça sarsaq!  
Bu nədir, bir təknə istədin ançaq?

### Qoça

Sən əzyn demədin, get bir təknə al?  
Aj qarъ, gəl salma haqsız qalmaqla.

### Qarъ

Ala, kyl ваşьна, getdin, iş gərdyn;  
Bəli də... sən bizə cox xejir verdin.  
Adam bir təknəjcin hec aqъz acar?

### Qoça

Təknə az şejdirmi?

## Qarъ

Aj qoça kaftar!  
Germysən qazmamız tamam səkylyb?  
Şalvanъ uculub, jerə təkylyb?  
Durma, qac hajdъ, get, tez əl-əl ystə  
Balъqa baş endir, jeni ev istə.

## Qoça

Gedim də, nejləjim, əlaçım nədir!  
(Ətrafa)

Bu arvad dejildir, çanım, fitnədir.  
(Pərda)

## V şəkil

(Dəniz qıraqъ, qoça sulara jaxınlaşыр)

## Qoça

Doqrudan arvadım cox tamahkardır,  
Cox qava arvaddır, cox gəzy dardır.  
Mə'tələm, əlindən mən hara qasım;  
Nejləjim, balъqa neçə dil asım!  
Budur, bax sularda var bir iqtışaş:  
Dalqalar yz qojur qıraqa bir baş.  
Bu saat balъqъ saqıryım, gəlsin.

(Saqıryr)

Qızyl balъq, qızyl balъq!  
Bir səzym var, sahilə cıxl!

(Balъq cıxır)

## Balъq

Qoça, səjlə gərək nə diləjin var?

Necin gəzlərini sarmış dumanlar?

## Qoça

Balъqlar soltanъ, gəl halıma jan!  
Əmrym zəhərlidir, bezmişəm çandan.  
Daha da danlaŷır qarъ yzumy,  
Qojmur rahət olum, asım gəzumy.  
Indi də jeni bir qazma istəjir,  
Qazmamız kəhnədir, ucuqdur, dejir.

## Balъq

Qlyssə etmə, sıqılp haqqqa, aj qoça!,  
Qazma da dyzələr, dyşunmə vünça.

## Qoça

Qızyl balъq, saq ol, var ol!  
Jaşadъqça, vəxtijar ol!

(Pərda)

## VI şəkil

(Balъqsınyň qazmasyň jerində dəhlizli, pəncərəli bir ev. Qarъ jeni paltar gejib, evdə oturus, jelpiklə yzyny jelləjir. Yc nəfər qız içəri girir; muzıqa calınbır; qızlar oxujurlar)

## Qız

Burda bir qazma vardı,  
Dar qəbirə oxşardı.  
Təkylyşdy şalvanъ,  
Uculmuşdu hər janъ.  
Indi burda bir ev var,  
Pəncərəsi parıldar.  
Balqonu cox gəjcəkdir,

Dörd tərəfi cicəkdir.

(*Muzıqa dajanır*)

I qız

A qızlar, gərəsən bu neçə işdir:  
Gərdyjumyz qazma itib getmişdir,  
Ondan qalmamışdır nə nişan, nə iz,  
Jerində saňımtış bir ev, bir dəhliz.

II qız

Bu evin kərpicdən vaçası da var,  
Palbd qarşalar par-par parıldar.

III qız

Gərəsən bəs qarş hara kəcmyşdyr?

I qız

Hec vaşım səxtnı ki, bu neçə işdir.

(*Qarş evdən səxtnı*)

Qızlar

Xoş gərdyk, aj xala.

Qarş

Saq olun, aj bala.

I qız

Bu sizin əz evinizdir?

Qarş

Hə... hə...

Bir ev, bir dəhlizdir.

Əzymyndyr, neçə qızlar?

II qız

Sizin belə eviniz var?

Qarş

Bəli.

III qız

Koxa bilsə əjər,  
Vergini yc qat gəndərər.

Qarş

Koxalardan qorxmuram mən.

I qız

İpimizi əjirmisən?

(*Qarş rəncərədən yc—dörd jumaq səxtnı, onlara verir.  
Bəyik qızı*)

Qarş

Əjirmişəm, al, bir daha  
Mənimcin iş gətirmə ha!

I qız

Qarş, sənin forsun artıv,  
Barmaqların bala batıv;  
İp əjirmək istəmirsən.

Qarş

Indi daha xalxtam mən.

(*Bu halda koxa qaretada gəlir*)

II qız

Koxa gəldi, qasınp qızlar!

(Qızlar cəkilir, qarş da evə girir. Koxa qaretadan  
dyşyr)

Koxa

Aj ev jejəsi, burda kim var?

(Qarş cəxbr)

Qarş

Burda mənəm, nə dejirsən?  
Səjlə, kimi istəjirsən?

Koxa

Burda bir bağcıkvardı,  
Ucuq qazmada jaşardı.  
Bağcık hardadır, qarş?  
Kim tikmiş bu binalar?

Qarş

Bağcık getmiş dənizə,  
Nə əmriniz vardır bizi?

Koxa

Bir ajdar saxlamış qoça təçunu,  
Nə ucun gəndərmir tısty xərçini?  
Sizi bu saatda qovduraram mən,  
Sizin gəzynyzy ovduraram mən.

Qarş

Bağq işə getmir, koxa!

Koxa

Kələklə qurtarma jaxa.  
Pul gəlməsə sabahadək,  
Dəjəcəkdir sizə kətək.

(Koxa gedir, qarş açıqlı)

Qarş

Azəryn koxa gər nə dejir,  
Məni dəjdürmək istəjir,  
Bir dvorjan ollam mən də,  
Koxa, səni sallam vəndə.

(Qızlar cəxbrilar, qarşja rişxəndlə baş əjirlər)

I qız

Salam, aj dvorjan xalym!  
Nə əmriniz var, soltanym?

III qız

Sən dvorjan olmaq istəjirsən, hə?  
Lap bu baş qulaqla jaraşar sənə  
Bəzəkli bir saraj və dvorjanlıq.

II qız

Vəzirlik. Vəzirlik.

I qız

Xejir, soltanlıq.

(Qızlar gylə-gylə qacırlar)

Qarş

Gylyn, gylyn, bir gyn gələr ki, şəksiz,  
Mənim hyzurumda diz cəkərsiniz.

(Qoça içəri girir; sir səsət bağq gətirir)

Qoça

Gər nə qədər bağq tutmuşam, qarş!

**Qarъ**

Apar, vur vaşyla o başqlarъ.

**Qoça**

Aj qarъ, nə olmuş, hirslisən jenə?

**Qarъ**

Sən ki, anlamazsan, nə dejim sənə?

**Qoça**

Bir de gərək, nə var?

**Qarъ**

Aj qoça axmaq

Balъqdan birçə ev istədin ançaq?

**Qoça**

Bəs nə istəjəjdim?

**Qarъ**

Durma qac, de, mən

Cıxmaq istəjirəm rəijjətlikdən,

Kecir yrəjimdən dvorjan olmaq.

Eşitdimmi, daha dajanma, sarsaq!

(Qoçanın pejsərindən sir sillə vurur)

**Qoça**

Gedim də, əlaçım nədir, aj qarъ!

Istəsən, jyxarsan sən dynjalarъ.

(Qoça cıxır, pərdə dyşyr)

VII şəkil

(Qoça dəniz qıraqında)

**Qoça**

Gəj sularda vardır jenə iqtışas:  
Dalqalar qıraqa yz qojur bir baş.  
Başqı saqıqtı, xahiş eləjim,  
Qarъnın dediji səzy səjləjim.

(Saqırır)

Mərhəmətli qızыl balъq!  
Bir səzym var, sahilə cıx!

(Balъq cıxır)

**Balъq**

Qoça, səjlə gərək nə diləjin var?  
Necin gəzlərini sarmış dumanlar?

(Qoça vas endirir)

**Qoça**

Balъqlar soltanı, gəl halıma jan!  
Əmrym zəhərlidir, bezmişəm çandan.  
Lap qızılış, danlaçı qarъ yzumy,  
Qojmur rahət olum, aständə gəzumy.  
O, cıxmaq istəjir rəijjətlikdən,  
Dejir: dvorjanlıq istəjirəm mən.

**Balъq**

Qəm jemə, get, sıqınp haqqı, aj qoça!  
O, dvorjan olar, dyşynmə bunça.

(Qoça vas ejir)

**Qoça**

Qızıl balъq, saqı ol, var ol!  
Jaşadıqça, vəxtijar ol!

(Pərdə)

VIII şəkil

(*Bir dvorjan sarayı. Qară qıjmətli paltar gejmiş; ətrafında nökərlər*)

**Qară**

Durmaçınp, nökərlər, tez, vura-vura  
O azqınp koxanı gətirin bura!

(*Bir-iki nəfər cıxır, qară janındakı xidmətcijə*)

**Qară**

Sən də hyzuruma gətir qızları.

(*Ətrafa*)

Gərsynlər dvorjan olmuşdur qară.

(*Iki nökər koxanı gətirir, koxa qarışja baş əjir*)

**Qară**

Hə, koxa, de gərək nə çyr'ətlə sən,  
Dvorjanı xanımla həçət cəkirsən?

**Koxa**

(*Baş əjir*)

Mən belə qələtlər etmərəm, xanım!  
Kicik qulunuzam, vəjim, soltanım!

**Qară**

Etmisən, jadından cıxıtxışdır lakin,  
Mənimse qəlvimdən getməz qərəz, kin.  
Alcaq, jalan dejib jandırma məni.  
Dynən demədinmi dəjdyyərəm səni?  
Bax, bugyn rənçəmdə açız əsirsən,  
Qorxudan jarpaq tək gər nə əsirsən!

**Koxa**

Mənim gynahıñıñ vaqı̄şla...

**Qară**

Rəzil!

Sus, mənim qarşında acma belə dil!

(*Nökərlərə*)

Aparınp, tez vurun ona jyz qırmanç,  
Tez salınp zindana, qalsınp uc gyn aç!

(*Nökərlər koxanı dartıb aparırlar*)

**I nökər**

Durma, gəl gedək,  
Tez ol, koxa vəj!

(*Xidmətci uc qız ilə icarı girir. Qızlar qarışja baş əjirlər*)

**Qară**

Indi məndə qyvvət, gyç var!  
Jaxınp gəlin, azqınp qızlar!  
Dynən mənə gylurdynyz,  
Səzümyu boş bilirdiniz.  
Bugyn isə qarşında siz  
Dajanıb, baş əjirsınız.

**I qız**

Qələt etmişik, soltanım!

**II qız**

Gəl vaqı̄şla bizi, xanım!

**Qară**

(*Nökərlərə*)

Bunlara da otuz qırmanç,  
On beş jaxş, jaqlı aqaç!

Sonra da төтвөхө гөндөр,  
Orda pulsuz işləsinlər.

### Nəkər

Gəlin, gəlin, aj qızlar!  
Alın jaqlı paj, qızlar!

### I qız

Ah, jaramaz qar्य, sənə lə'nətlər!  
Bizə jaşayış edirsən zəhər.

(Qızlar аparırlar. İki nəfər kəndli gətirirlər)

### Nəkər

(Baş əjir)

Dvorjan xapım!  
Bunlar baş vermir.

### I kəndli

Bəjim, soltanım!  
Gəlmir hec bir şejə gumanım bu il,  
Əkinim janmışdır.

### Qar्य

Mənə borç dejil!  
Get palazńı sat, jorqanńı sat!  
Istər açından əl, istər borçça bat,  
Vergini hazırla, bildinmi? Joxsa  
Gərərsən ən aqyr, ən qorxunç çəza.

### Kəndli

Səni inandırıram, dvorjan xapım!  
Mənim nə palazım var, nə də jorqanım.

### Qar्य

Sus, azqınp!

(Rışxəndlə)

Dilə vax, dilə...

(Nəkərlərə)

Vurun pejsərindən, cıxarınp cələ!

(Nəkərlər kəndlini dəjə-dəjə cıxarırlar)

### Nəkər

Kəndlili! Cox danışma, gəl;  
İşlərin olar əngəl!

### Kəndli

Səni qan quşasán, dvorjan xapım!

### Qar्य

(Ikinçi kəndlilə)

Sənin sözün nədir?

### II kəndli

Bəjim, soltanım!  
Mənim də bu saat halım jamandır;  
Rəhm elə, bir şejim joxdur, amandır.

### Qar्य

Hec şejin jox isə, inəjini ver!

### Kəndli

Inəjim də joxdur.

**Qarъ**

Көjnəjini ver!

**Kəndli**

Lap lyt qalaram ki.

**Qarъ**

Mənə nə?

**Kəndli**

Alcaq!

**Qarъ**

Bəsdir hejvərəlik, bir çyr'ətə vax!

(Nəkərlərə)

Araçın, tez bunun dilini kəsin!

**I nəkər**

Gəl, aj vaşъ daqdan dik!

**Kəndli**

Çanavarlar, xainlər!

(Kəndlini aparırlar)

**Qarъ**

(Nəkərə)

Saçır, muziqantlar gəlsinlər, bir az  
Kamanca calsınlar, kefim olsun saz.

(Nəkər cıxır, bir fransız sqripqa calanъ ilə yc nəfər  
qız icəri girir)

**Sqripqa calan**

Əmriniz?

**Qarъ**

Cal, qızlar ojnasın.

(Fransız sqripqa calır, qızlar ojnaçırlar. Rəqs  
bitdikdən sonra, qızlar oxujurlar)

**Qızlar**

(Muzıqa ilə xor)

**Mahnъ**

Jaz gələndə vaqcalarda acırsan,  
Zərif jarpaqlarla ipək, vənəfşə!  
Ətrafə cox gözəl ətir sacırsan,  
Ej, bytyn gyllərdən gəjcək, vənəfşə!

Jerindir hər zaman vaqsa, vaq, cəmən,  
Sənin joldaşındır zanvaq, jasəmən,  
Səni hər cicəkdən cox sevirmən mən,  
Ej, bytyn gyllərdən gəjcək, vənəfşə!

(Mahnъ vitən kimi valyqcsъ qoça icəri girir)

**Qoça**

Salam, ej qydrətli dvorjan xənəm!  
Artıq razısanım, vəjim, soltanım?

**Qarъ**

Sən hardan soxuldun bura, aj kaftar?  
Dvorjan xənəmla nə əlaqən var?

(Nəkərlərə)

Vurun pejsərindən, cıxarıń getsin.  
Təjlədə atlara mehtərlik etsin.

**Qoça**

Açýndan əlyrəm, aj xapym!

**Qarъ**

Jetər!

(*Nökərlər qoçanın qolundan dartsılar*)

**Nökər**

Durma, gəl təjlədə ol sən də mehtər.

(*Qoçanın aparırlar. Bir dvorjan da icəri girir*)

**Qarъ**

(*Dvorjana*)

Izinsiz nə haqla bura girirsən?

Mənim qəzəvimdən qorxmursanın sən?

**Dvorjan**

Xahiş ejləjirəm qəzəvlənmə sox,  
Səndən tyk qədər də qorxum, yrkym jox.  
Mən də sənin kimi bir dvorjanam;  
Bir işçin gəlmışəm jańna...

**Qarъ**

Anlat!

**Dvorjan**

Sənin nökərlərin jyz otuz beş at  
Buraxıb zəmimə.

**Qarъ**

Nə olsun?

**Dvorjan**

Atlar zəmimi korlańıb.

**Qarъ**

Bilirsən nə var:  
Dedijin jerlər,  
Mənim əz jerimdir.

**Dvorjan**

Neçə, nə təhər?

**Qarъ**

Bəli, bəli!

**Dvorjan**

Azqıb hejvərəjə vax.

**Qarъ**

Hejvərə sizsiniz, jaramaz axmaq.

(*Nökərlərə*)

Qovun bu hejvanı!

**Nökər**

Tez ol, cıx cələ!

**Dvorjan**

Indi ki, belə hal aldə məsələ,  
Mən qubernatora ərizə verrəm.  
Jaxşı, dajan, dajan, sənə gəstərrəm!

**Qarъ**

Get lap həkmidara şikajət elə,  
İstəjirsən cara şikajət elə.

(*Dvorjan cıxıb*)

**Qarъ**

(*Nökərlərə*)

Tez taprıb, gətirin qoça mehtəri!

(Nəkərlər cəxvrlar)

**Qarъ**

Məni hədələjir azqınp, sərsəri.  
Istəsəm mən əjər bugyn car ollam,  
Şəvkətli, qydrətli həkmədar ollam.

(Nəkərlər qoçanı gətirirlər; qoça vas əjir)

**Qoça**

Əmriniz?

**Qarъ**

Balъqa səjlə: dvorjan  
Olmaq istəmirəm, qydrətli soltan,  
Bəjyk bir padışah olmaqdır arzım,  
Bəjyk sarajlarda qalmaqdır arzım.

**Qoça**

At tərməjib sənin başıpa, qarъ,  
Aj çapımt, gəl burax bu ədalət!  
Oturub-durmaqъ vaşarmajırsan;  
Carlıq, həkmədarlıq dejildir asan.  
Dynjanъ gyldyrmə əzynə, arvad!

**Qarъ**

Bu saat əmryny elərəm vərvəd,  
Dvorjan xanımla nə çyr'ətlə sən  
Bu dillə danışıb höçət cəkirsən?  
Sən əz xahişinlə getməsən əjər,  
Dartar qol gyçilə səni nəkərlər.

**Qoça**

Gedərəm, dad sənin əlindən, arvad!  
Istəsən dynjanъ edərsən vərvəd.

(Qoça cəxvrlar; pərdə dysyr)

IX şəkil

(Dəniz qıraqı, qoça suja jaxbınlaşır)

**Qoça**

Jenə dalqalarda var bir iqtisəş,  
Qasıqlar şir kimi qıraqa bir baş.  
Başqı saqırtım, dərd-dil eləjim,  
Qarъınp dediji sezy səjləjim.

(Caçırıbr)

Mərhəmətli qızıl balıq!  
Bir səzym var, sahilə cıx!

(Balıq cəxvrlar)

**Balıq**

Qoça, səjlə gərək nə diləjin var,  
Necin gəzlərini sarmış dumanlar?

**Qoça**

Balıqlar soltanı, gəl halıma jan!  
Əmrym zəhərlidir, bezmişəm çandan.  
Qarъı qoparmışdır jenə də tufan;  
O olmaq istəmir daha dvorjan.  
Bəjyk bir həkmədar olmaqdır fikri,  
Gəzəl sarajlarda qalmaqdır fikri.

**Balıq**

Həkmədar da olar arvadınp, qoça!  
Yrəjini səxma, dysynmə bunça!

**Qoça**

Qızıl balıq saq ol, var ol!  
Jaşadıqça, vəxtijar ol!

(Pərdə)

X şəkil

(Şahanə sir saraj, qarъ qyzyl paltar gejmiş; başında taç, ətrafında bojarlar və vəzirlər)

**Qarъ**

Gəl, jaxyn gəl, səjlə, bojar,  
Əlkədə nə jenilik var?

**Bojar**

Sən ej vəjyk həkmədar!  
Gəndərdijin ordular  
Düşməni jaxdъ, jaxdъ;  
Şərəflə qalib cıxdъ.

**Qarъ**

Səjlə, ətraflı səjlə,  
Nə kecirdiniz ələ?

**Bojar**

Yc jyz əsir, yc jyz at,  
Yc jyz pud sarъ nəbat,  
Yc jyz qyz, yc jyz qadъn.  
Vəjyk həkmədar, adыn  
Hər əlkədə gurladъ.  
Bajraqımyz parlادъ  
Şəfəq tək çəvhələrdə,  
Qalib cıxdъq hər jerdə.

**Qarъ**

Səjlə pəhləvanlara,  
Şanlı qəhrəmanlara,  
Jenə hazırlaşsınlar,  
Vəjyk bir düşmən də var.  
Onu da gərək jıxaq.  
Bildinmi?

**Bojar**

Bildim; ançaq  
Ordu varəsində iş  
Cətindir, var cox təşviş.

**Qarъ**

Nə olmuş ki?

**Bojar**

Həkmədar!  
Axıtyńçъ vuruşlar.  
Uçuz gəlmədi başa:  
Dərd vəlyk başdan-başa  
Məhv oldu. Şahım, gərək  
Davaja ara verək.

**Qarъ**

Sus, qorxaqlıq jetişər,  
Joxsa başın kəsilər!  
Dynjanъ sarsa əlym,  
Uf deməz mənim gənləm.  
Durma, get, işinə vaq,  
Qorxaqın oqlu, qorxaq!

(Bojar sir tərəfə cəkilir; qoça içəri giriş vəş əjir)

**Qoça**

Qydrətli həkmədar, vəjyk həkməran!  
Indi razısanı?

**Qarъ**

Bojarlar!  
Rədd edin bu azəqən hejvanı!  
Murdar  
Mənim sarayıma hardan girmişdir?

(*Bir jyqyn sojar, qoçanъ dəjə-dəjə eşijə cъxarыr*)

**Bojar**

Съх, кафтар, yz-gөzyn қырьш қырьшдьр.

**Ikinçi bojar**

Saraj sənin jerin dejil,  
Rədd ol, itil bürdan, cəkil!

(*Qoçanъ apärьrlar. Bir bojar gəlis baş əjir*)

**Bojar**

Adlı-sanlı həkmədar!  
Hyzuruna gələn var.

**Qarъ**

Gəlsin gərym nəcidir.

**Bojar**

Cindən gəlmış elcidir.

(*Bojar съхър. Bir nəfər cinli quçaqъnda iki xoruz daxil olus baş əjir*)

**Cinli**

Ej hərmətli həkmran!  
Bizim qydrətli xaqan  
Bu bir çyt aq xoruzu—  
Tyky parlaq xoruzu  
Paj gəndərmişdir sizə.  
Bu xoruzlar yz-yzə  
Durub vuruşsa əjər,  
Yrəjiniz şənlənər.

**Qarъ**

Vuruşdur bir, kef cəkək.

(*Elci saz calır, xoruzlar vuruşur. Sarajdakъlar əl calırlar. Yc dəqiqə sonra xoruzlar dajanыr*).

(*Bir bojar icəri giriş baş əjir*)

**Qarъ**

Səjlə.

**Bojar**

Bir naqыlcъ gəlmış, şahыm.

**Qarъ**

Caqыr gəlsin.

(*Naqыlcъ icəri girir*)

**Qarъ**

(*Naqыlcъja*)

Bir jaxşъ naqыl de gərək.

**Naqыlcъ**

(*Muziqa ilə danışыr*)

Dinlə, ej vəjyk həkmran!  
Ej hərmətli vəjyk soltan!  
Gər bir nələr var dynjada:  
Gəj dənizdə gəzəl ada,  
Adada bir vəjyk şəhər,  
Şəhərdə qızyl kilsələr.  
Bu dedijim gəzəl jerdə  
Dəniz çoşur, dalqalanыr,  
Gəmgəj sular calxalanыr,  
Съхър sudan birdən-birə,  
Çumur geniş sahillərə  
Ötüz yc gənç, ijid oqlan,

Aslan yrəkli pəhləvan.  
Qoça Qaradəniz baba,  
Bəjyk qara vəniz baba  
Rəhbərdir bu çavanlara,  
Bu adlı pəhləvanlara.

### Qară

Dənizlər şahına jazılsın fərman:  
Onun şəhrindəki otuz yc çavan,  
Otuz yc şəhrətli, şanlı qəhrəman  
Gəlsin, sarajında olsun pəhləvan!

### Bojar

O, vəjyk həkmardır,  
Sajsız ordusu vardır.  
Jaşaýr su altında,  
Sujun dərin qatında.  
Şəhərə insan buraxmaz,  
Sənin əmrinə vaxmaz.

### Qară

O dənizlər səcənp—  
Sular həkmardırınp  
Adı nədir?

### Bojar

Qızı vəlq.

### Qară

Hər şey anlaşıldı artıq.

(Ətrafındakılara)

Daçyılıp, bir qədər jalıbz qalıb mən.

(Hamı daçyılıp; yc nəfər hərmətli bojar qalıb)

### Qară

(Bojarlara)

Bu saat axtarın, tarın; hər jerdən  
Olsa, o qoçanı gətirin vura.

(Bojarların ikisi cəxbr)

### Qară

Bu cox gylməlidir: mən dura-dura,  
Bağış dənizlərə olmuşdur xaqan.  
Onun dədəsini jandırram ə'lən.

(Qoçanı gətirirlər; baş əjir)

### Qară

Qoça, bu saatda şimşək kimi get.  
Baş endir vəlqəda əvvəl, tə'zim et;  
Sonra ona sejle artıq həkmən  
Olmaq istəmirəm, dənizə soltan,  
Okeana hakim olmaqdır qəsdim,  
Suların qojnunda qalmaqdır qəsdim,  
Xidmətcim olmaś qızı vəlq da:  
Gəzib dolaşaraq o ortalıqda,  
Mənimcin çyrvəçyr işlər gərməli!

(Qoça qorxa-qorxa cəxbr. Pərdə)

### XI şəkil

(Qoça dənizə jaxınlığı)

### Qoça

Əsir jarpaq kimi ajaqım, əlim;  
Qorxudan az qalıb tutulsun dilim.  
Başımı gətyuryub hara qasıb mən?  
Bu səzy vəlqəda neçə acıb mən?

Budur, bax gurlajyr çosqun dalqalar...  
Jenə də dənizdə fırtnalar var.  
Jazъqam, əlaçym joxdur, nejləjim?  
Balъqъ saqъgъm, işi sejləjim.

(*Caqъrъr*)

Mərhəmətli qızyl balъq!  
Bir səzym var, sahilə cıx!

(*Balъq cıxъr*)

### Balъq

Aj qoça, de gərək nə diləjin var?  
Necin gəzlərini sarmış dumanlar?

### Qoça

Balъqlar soltanъ, gəl halıma jan!  
Əmrüm zəhərlidir, bezmişəm çandan.  
Nejləjim bu azqыn, məl'un, quduroqan  
Qarъnpın əlindən? Artъq həkmran  
Olmaq istəmir; o, dənizə soltan,  
Okeana hakim olmaqdır qəsdi,  
Sularыn qojnunda qalmaqdır qəsdi.  
Səni də əzynə nəkər istəjir,  
Qızyl balъq tənə väş əjsin, dejir.

(*Balъq qujru qunu suja cırpъr, hec sir səz demədən gedir*)

(*Qoça sir az gəzləjir; sir səs cıxtmajıncı dejir*)

### Qoça

Səs-səmir cıxmada balъqdan əsla:  
Jalnъz qujruqunu cırparaq suja,

Jox oldu. Qarъja nə çavab verim,  
Jəqin indi mənim zindandır jerim..

(*Qoça gedir. Pərdə dyşyr*).

### XII şəkil

(*I pərdədə olan qurulus; qarъ ipəjirir; qoça icəri girir*)

### Qoça

Salam, xoş gərmyşyk səni, aj qarъ!  
Səjlə, o sarajlar, o dövlət hanı?!  
Bu qazmaja gəlib cıxdın sən jenə.

### Qarъ

(*Aqlajyr*)

Bax, əvvəlki kimi sınpıqdır təknə.

### Qoça

Cıxtışdıñ əzyndən, azqыn tamahkar,  
Pislıjin axıtgı bax belə olar!

(*Pərdə*).



# Xəstəlikdən QORUN

SAQЛАMLЬQА AID BIR PƏRDƏLIK UŞAQ PJESASЫ

## IŞTIRAK EDƏNLƏR

1. Solmaz—məktəbli.
2. Qorxmaz—məktəbli.
3. Gylsym—Qorxmazın anası.
4. Zinət—doqtor.
5. Xavər—Gylsymyn qızı.
6. İki nəfər sanitär.

(Pərdə acılan kimi sir dəstə gənç, muziqa ilə oxujur)

### ILK NƏQİMƏ

Joldaşlar, əlkəmiz bir gylşən olmuş,  
Həyat jaxş olmuş, həyat şən olmuş.  
Sijrilmiş ruhlardan qaranlıq pərdə,  
Bu xoşbaxt gynlərdə, əziz gynlərdə.  
Qızы əlkəmizin baharъ gənçlik,  
Gəzəl jurdumuzun vyqarъ gənçlik  
Gərək saqlam olsun, qyvvətli olsun!



Məhv olsun pintilik, qovulsun azar!  
Rədd olsun, nə qədər pis xəstəlik var!  
Murdar azarlarıň hamışă qacsıñ!  
Janaqlarda qızыl lalələr acsıñ.  
Qızы əlkəmizin baharъ gənçlik,  
Gəzəl jurdumuzun vyqarъ gənçlik  
Gərək saqlam olsun, qyvvətli olsun!



Uşaqlar ildyrıym kimi gurlasıñ,  
Gəzləri işyqlı gyn tək parlasıñ.  
Sevinç joldaş olsun bu jeni nəslə.  
Getsin məktəbinə ruhla, həvəslə.

Qızı! өлкәмизин баһаръ гәңçlik,  
Bu гөзәл вәтәнин ууqаръ гәңçlik  
Daim saqlam olsun, qyvvətli olsun!



Bөjyk Stalinin qajqысыла биз  
Artыв вөjүjyryk dәrdsiz, qyssəsiz.  
Odur өmrymyzyn әziz gynəşи,  
Odur qəlbimizin sevimli әши.  
O dejir: өлкәnin баһаръ гәңçlik,  
Qızы! jurduмузун ууqаръ гәңçlik  
Gәrәk saqlam olsun, qyvvətli olsun!



Өлкәмиз biliklә jiksələr, artar;  
Saqlamlıqda gyç var, bilikdә gyç var.  
Dejyş pintiliklә, murdar azarla,  
Insanъ saraldan mәrdimazarla!  
Qızы! өлкәмизин баһаръ гәңçlik,  
Qızы! jurduмузун ууqаръ гәңçlik  
Gәrәk saqlam olsun, qyvvətli olsun!

(Pərda)

(Qafarъn evi; evin bir tәrәfindә sypyrgә, bir—iki kyrsy,  
bir janda aqzъ асъq vedrә, rәflәrdә kasa, boşqav. Qorx-  
maz oturub, jazъ jazъ; qаръ дәjylyr).

**Qorxmaz**

Kimdir?

**Solmaz**

Mәnәm!

**Qorxmaz**

Kimsən?

**Solmaz**

Solmaz.

**Qorxmaz**

Gәl, gәl, Solmaz!

(Solmaz icәri girir)

**Solmaz**

Salam, Qorxmaz!

**Qorxmaz**

Salam, salam, xoş gәlmisən.

**Solmaz**

Saq ol, dәrs өjrәnirsən sən?

### **Qorxmaz**

Məsələ həll eləjirdim.

(*Arifmetika kitabından bir məsələ göstərir*)

Bax, bunu həll etsəm, dərdim,  
Qəmim olmazdə, aj Solmaz.

### **Solmaz**

Onda nə var ki, aj Qorxmaz!  
Jaxşır fikir versən əjər,  
Belə kicik məsələlər  
Asanlıqla həll olunur,  
Ançaq başqa məsələ var,  
Onu da həll edək gərək.

### **Qorxmaz**

O nədir, ac, səjlə gərək.

### **Solmaz**

(*Qorxmazın əllərini göstərir*)

Bu dərnatlıqın cirkidir.

(*Qulaqın işarə edir*)

Bu qulaqın cirkidir.

Bu cırkin icində bilirsən nə var?

### **Qorxmaz**

Nə var?

### **Solmaz**

Miljonlarla murdar miqroblar;  
Xənçərdən kəskindir bu jaramaz kir,  
Insan pintilikdən əzijjət cəkər.  
Cirk acırla dəridə səzaqan — jara;  
Salır insanlarla cox vəlalara.

Miqrobdan tərənir cox xəstəliklər:  
Kir acırla vədəndə qorxunç dəliklər.

### **Qorxmaz**

Bu cırkin dyşməni nədir vəs?

### **Solmaz**

(*Dəmir əlyzujandakı suju göstərir*)

Budur!

Bu gəzəl, bu təmiz, bu şəffaf sudur.  
Bununla çanlanırlar jaşlı aqاقlar,  
Bununla parlajır zymryd jamaçlar.  
Qızıl lalələrə, qərənfillərə,  
Gəzəl ətir sacan ipək gyllərə,  
Geniş tarlalara budur çan verən;  
Bytyn kainata sudur çan verən.  
Bir də təmizlijin sabınları dostu:  
Qovur, rədd ejləjir cırkı əlysty.

(*Cisindən bir sabınlıq ona göstərir*)

Gəzəl cicəklərdən dyzəlmışdır bu,  
Bununla birləşsə byllur kimi su,  
Qorxudan cirk durmaz, bir anda qacar;  
Bu iki ijiddə vəjyik qyvvət var.

(*Sabınlıq Qorxmaza verir*)

Ala, əl-yzyны təmiz ju, Qorxmaz!

(*Qorxmaz alıb sabınlıq vahxır*)

### **Qorxmaz**

Nə gəzəl sabınları, cox saq ol, Solmaz!

(*Qorxmaz əl-yzyны jujur*)

### **Solmaz**

Indi gyzgyjə vax, gər nə dəjişdin:  
Tamamilə başqa bir şəklə dyşdyn.

Qulaqlarындакъ мурдар кир qacдь,  
Sanki janaqънда qызыгyl acдь.

(*Stolun ystyndən kicik bir qajcъ gөtyryw, Qorxmaza verir*)

Al, dyrnaqъпь da tut, ol tәrtәmiz!  
Qorxmaz, unutma ki, pionerik вiz.  
Tәmizlik iшindә, әziz dostum, vax,  
Hamъja gәrәk вiz nymunә olaq!

(*Qorxmaz qajcъпь alЬв, dyrnaqъпь tutur. Solmazыn gөzy stolun ystynda olan aqzъ асъq xөrәjә sataшьr, xөrәjin ystynә milcәklәr qonmuş*)

### Solmaz

Xөrәjin icindә milcәklәrә vax,  
Milcәklә dolmuşdur bytyn qавqaçaq.

### Qorxmaz

Nә olsun, balaقا bir шejdir milcәk,  
Fil dejil ki, ondan qorxursan gөrçәk,  
Belә әlajaqa dyşyrsen, Solmaz?

### Solmaz

Doqrudur, fil dejil o; lakin, Qorxmaz!  
Fildәn daha betәr qorxunç hejvandъr,  
Onun xasijjәti cox-cox jamandъr:  
Ondan xәstәliklәr gәlir әмәлә..  
Sәn eшitmәmisәn bunlarъ hәлә?

### Qorxmaz

Jox, sәn hardan bilirsen?

### Solmaz

Өjrәnmişәm Zinәtdәn.

### Qorxmaz

Zinәt nәcidir, kimdir?

### Solmaz

Qоншумуздуr, hәkimdir!  
O danьштөшdъr mәnә...

(*Solmazыn gөzy, aqzъ асъq su vedrәsinә sataшьr*)

Bir сөz dә dejim sәnә:  
Kynçdәki vedrәjә vax,  
Basmyш onu toz-torpaq.  
O sudan icsәn әjәr,  
Tutarsan xәstәliklәr.

### Qorxmaz

Cox saq ol, jaşa, Solmaz!  
Hec belә joldaş olmaz.  
Sәndәn cox шej өjrәndim,  
Sezlәrinini вәjәndim.

### Solmaz

Sәn dә saq ol, aj Qorxmaz!  
Mәnim verdijim azmaz  
Mә'lumatъ вәjәndin,  
Tәmizlijә өjrәndin.  
Gәl evi jyqьşdьraq,  
Sonra dәrs hazыrlajaq.

### Qorxmaz

Bu cox gөzәl fikirdir.  
Doqurdan hәr jan kirdir:  
Tәmizlәsәk, pis olmaz;  
Evimiz belә his olmaz.

(Evi jyqşdýrmaqa başlajýrlar; pənçərələrə qəzet salýrlar, vedrənin aqzyn pərtyrlər, başqa işləri də gəryə, evi qajdaja salýrlar)

### Solmaz

Ev tərtəmiz oldu vax.  
Gəl indi dərs oxujaq.

(Hər ikisi stolun qarşısında oturub, dərs hazırlamaqqa başlajýrlar).

(Qorxmazın anası Gylsym kicik qız Xavər ilə icəri girir; sypyrəni gətirir, evi sypyrmağa başlajır)

### Gylsym

Altı gyndyr evim sypyrilməmiş,  
Təkylyb qalıbdır hər tərəfdə iş.  
Saqlamış o jazъq uşaqqı Əkvər də,  
Nə gəjdə qərarı vardır, nə jerdə.  
Qızdırma jazъqı vitab ejləjir,  
Gyn-gyndən halınpı xarab ejləjir.

### Qorxmaz

Ana, xalamoqlu Əkvər neçədir?

### Gylsym

Aqzımda dejirəm altı geçədir  
Nə qərarı vardır, nə də taqəti;  
Uşaqlıq qalmamış əsla qyvvəti.

### Solmaz

Onun xəstəliyi nədir, aj xala?

### Gylsym

Həkim dejiləm ki, nə bilim, bala!

Jazъq qızdırmadan dad vurur ançaq,  
Rəngi lap soluxub, olub aqappaq.

### Solmaz

Difterit olar ha...

### Gylsym

Difterit nədir?

### Solmaz

O zalım xəstəlik, qorxunç fitnədir:  
Jazъq uşaqların lap əldən salır,  
Uşaq gyçdən dyşyr, rəngi saralır.  
Bu pis xəstəlijin işi qan, qandır,  
Əzy də, olduqça tez joluxandır.

(Solmaz Xavərə işarə edir)

Bunu da sən ora aparmışdın?

### Gylsym

Hə!

### Solmaz

Başınpız dyşəçək jaman əngələ.  
Vaqt ikən qoj doqtor saqyrımt, xala!

### Gylsym

Doqtora ehtijaç joxdur, aj bala!

### Solmaz

Neçə joxdur, gərk ev dərmanlansın;  
Anasan, balancın yrəjin jansın!

(Xavəri göstərir)

Həkim pejvənd etsin uşaqlıq gərk,  
Joxsa Əkvər kimi xəstələnərək,

Bu jazъq Xavər də saralar, solar;  
Hər halda bu işdə bəjyk qorxu var.

### Gylsym

Bunlarын hamъsbъ qismətdir, bala!

### Solmaz

Boş bir danışqdır qismət, aj xala,  
Adam da əzyny oda salarmъ?  
Məvhumatcъybъn mə'nasъ varmъ?,  
Qoj gedib saqъrym doqtor Zinəti,  
Nə olar, joxlansъn qъzъn səhhəti.

### Qorxmaz

Solmazъn səzləri hec jalan dejil,  
Jadыnda vardırmъ, ana, kecən il  
Tmov olmuşdun, sən, atam, vaçym, mən  
Bir dəsmalla əl-yz silərək, birdən  
Tmova tutulduq? Bir gyn də jenə,  
Anaçan, vərk sojuq dəjmışdi sənə:  
Qırıdin, Xavərlə jatdın bir jerdə,  
Uşaq da tutuldu o jaman dərdə...  
Buna nə dejirsən, bir səzyn varmъ?  
Belə ajdın işi danmaq olarmъ?

### Gylsym

Aj oqlum, sizinlə vəhs etmək olmaz;  
Həkimdən cox bilir bu kicik Solmaz.

(Xavərin voqazъ aqrıjyr, ona vərk qъzdýrma gəlir)

### Xavər

Yrəjim bulanı, cox qъzdýrmam var.

### Gylsym

Nə olmuş qъz?

### Solmaz

Vahъn, bu hallar,  
Şəksiz differitin nişanəsidir;  
Xavərin səsi, lap xəstə səsidir.  
Artъq boş-boşuna dajanmaq olmaz:  
Mən qacdым həkimcin, juvanmaq olmaz.

(Solmaz cъxъr)

### Xavər

Anaçan, vədənim od tutub janıy.  
Ah, ah, ah, yrəjim jaman bulanı.

(Aqlajyr)

### Gylsym

Aj qъzъm, darъxma, aqlama, dajan!  
Qorxma, sejlə gərym nə oldu, hardan  
Jaxandan jarpışdı bu murdar azar?

### Xavər

Sanki yrəjimdə od var, alov var.  
Elə bil voqurlar məni, anaçan!  
Tutmuş gəzlərimi sanki bir duman,  
Voqazъm aqıryjyr, kəmək et, ana!  
Qojma burda qalym mən jana-jana.

### Qorxmaz

Baççan, darъxma, bu saat doqtor  
Gələr, əlaç ejlər, bir qorxu joxdur.

(Doqtor və Solmaz icəri girirlər. Xavər aqlajyr)

### Doqtor

Aqlama, aj qъzъm, nədən qorxursan?  
Necin gəzlərini sarmışdı duman?  
Jaxıñ gəl, jaxıñ gəl, gərym nə olmuş?

**Qorxmaz**

(Ətrafa)

Jazъq qъz gər neçə saralmuş, solmuş.

(Doqtor qъzъ joxlajъr)

**Doqtor**

Uşaq difteritdir, durmajn, gedin,  
Tə'cili jardımcыn telefon edin:  
Qъz xəstəxana ja gəndərilməli!

**Gylsym**

Mən dəli olaram, a doqtor, dəli;  
Qъzъmdən gəzymdən qojmaram kənar.

**Doqtor**

Evdə saxlamaqъn cox qorxusu var.  
Xəstəxana burdan rahatdır, xala!

**Gylsym**

Dynjada hər şejdən şirindir bala.  
Mən bu ajtalyqa dəzə bilmərəm,  
Qъzъmdan əlimi yzə bilmərəm.

**Doqtor**

Qъz orda tezliklə saqlalar, gələr.  
Qъzъ evinizdə saxlasan əjər,  
(Qorxmaza işarə edir)

Xəstəlik buna da kecər.

(Solmaza)

Solmazcan!  
Jardım tələb elə xəstəxananadan.  
(Solmaz cıxır, doqtor Qorxmaza)

Aj bala, Qorxmaz!

Bu gyndən istər sən, istərsə Solmaz,  
Bir necə gyn dərsə getməjin, bildin?

**Qorxmaz**

Bildim.

(Xavər aqlajъr)

**Qorxmaz**

(Xavərə)

Sən ki, cox qorxaçaq dejildin;  
Nə olmuş, nə ycyn belə qorxursan?

**Xavər**

Sanki boquluram...

**Doqtor**

Qorxma.

**Gylsym**

Çan, çan!

(Bu halda Solmaz iki nəfər sanitarla içəri girir)

**Doqtor**

Ev dezinfeqsijasız qalsa jaramaz,  
Bundan başqa, gərək Qorxmazla Solmaz  
Pejvənd olunsunlar. Bu murdar azar  
Joxsa onları da Xavər tək tutar.

(Bir sanitar evi dezinfeqsija edir)

(Doqtor, Solmaz ilə Qorxmaz pejvənd eləjir. Xavəri  
aparırlar; Xavər aqlajъr)


## Doqtor

Aqlama, aj qyzym, yz-dord gynə sən  
Tərtəmiz saqalıb, evə dənərsən.

(Xavərin anasına)

Xala, bundan sonra ehtijatlı ol!

(Pərdə)



# Microblar

SAQIAMLÝQA AID BIR PƏRDƏLIK UŞAQ PJESASI

## IŞTIRAK EDƏNLƏR

1. Tif miqrobu.
2. Dezinterija miqrobu.
3. Qoturluq qleşşi.
4. Qrip miqrobu.
5. Sqarlatina miqrobu.
6. Rəhbər.

(*Tif, dezinterija, qoturluq, qrip, sqarlatina miqrobu  
icəri girirlər*)

HAMЬ BIR JERDƏ

„Biz də əzymyzy tanıdaq“ — dejə,  
Budur bax, uşaqlar, gəldik səhnəjə.

### Tif

Mən tif miqrovujam.

### Dezinterija

Dezinterijanın miqrovujam mən.

### Qrip

Qripin miqrovujam.

### Qoturluq

Qoturluq miqrovujam.

### Sqarlatina

Sqarlatinanın miqrovujam mən.

### Tif

Hər kəs əllərini təmiz jumasa,  
Hər kəs pintiliklə, cirklə dost olsa,  
Qurtarmaz hec zaman kələklərimdən,  
Ona qyvvətimi bildirərəm mən.  
Şimşək syr'ətilə mən birdən-birə  
Qasъb soxularam cirk olan jerə.

Jerim pintilərin vaqırsaqədər,  
Təmizlik mənə ən vəjyk jaqədər.

### Dezinterija

Dezinterijanın məqrovujam mən,  
Xəstələr dad cəkər mənim əlimdən.  
Daim vaqırsaqa girmək istərəm,  
Insana əzijət vermək istərəm.  
Cirkli pamidorlarla cox sazdır aram,  
Onunla vaqırsaqa tez soxularam.

### Qoturluq

Qoturluq məqrovujam, bilin, uşaqlar!  
Mənim də cox vəjyk məharətim var.  
Joldaşam, qardaşam pintiliklə mən  
Əsla ajrýlmaram cirkli evlərdən.  
Əli cirk olanlar görər dadım,  
Əjrəni bılərlər mənim adımı.  
Hər kəs ki, dyşməndir suja, savına,  
Jaxınp bir joldaşam, dostam mən ona.

### Qrip

Qrip məqrovujam, aj uşaqlar, mən  
İnsanlı saraldıb salaram əldən.  
Əskyrəklə, timov gətirrəm əvvəl,  
Sonra işinizi elərəm əngəl.  
İcirdərəm sizə açı dərmanlar,  
Bəjyk pəhləvanam, şyçaətim var.

### Sqarlatina

Olduqça şəhrətli xəstəlijəm mən,  
Uşaqlar qurtarmaz qanlı pəncəm dən.  
Dostam pintiliklə, cirkə hər zaman,  
Pinti olanlara vermərəm aman.

Ojunçaqla,  
Qavqaçaqla,  
Uşaqlara joluxaram,  
Uşaqlarla mən jyxaram.

### Rəhbər

Kim saqlam jaşamaq istərsə əjər.  
Təmizliklə vurad dərdə zərbələr.  
Miqroblar qorxurlar sabından, sudan,  
Bu jeni həyatdan, jeni dujqudan.  
Ej jeni həyatın, jeni insanı!  
Su, sabıñ dostundur, dostunu tanı!

(Fizqultura paltarında sir dastə gənc gəlir; muziga  
ilə oxujur)

### SON NƏQİMƏ

Qolumuz poladdır, vədənimiz tunc,  
Bizimlə çəbhədə vuruşmaq qorxunç.  
Jyxar qyvvətimiz sıldırımlarăv,  
Qacışda ətərik ildırımlarăv.  
Qəlbimiz atəşdir, fikrimizsə gyn,  
Bizim iradəmiz hər şejə ystyn.  
Gylşən əlkəmizin cicəjijk biz,  
Qızıl lalələrə vənzər rəngimiz!

(Pərdə)



# Eldar. Zaman

FIZQULTURAJA AID BIR PƏRDƏLIK UŞAQ PJESASI

## IŞTIRAK EDƏNLƏR

1. Eldar  
2. Zaman  
3. Nigar } Məktəb şejirdləri.

(Eldargilin evi; hər tərəf səliqə ilə vəzənmiş; divardan rəhbərlərin şəkli asylmışdır. Eldar fizqultura ilə məşquldur; Zaman icəri girir)

### Zaman

Jenə sabah-sabah nejləjir Eldar!

### Eldar

Qəşəng fizqultura...

### Zaman

Belə ojunlar  
Hec məni astıy.

### Eldar

Necin, aj Zaman?  
Nə zərər gərməsən fizqulturadan?

### Zaman

Zərər gərməmişəm, ançaq bilirsən,  
Atlıbb-dışməkdən xoşlanıram mən.

### Eldar

Aj Zaman, bundan da jaxşır şejmi var?  
Fizqultura ilə vədən çanlanar,  
Insan məhkəmlənər, insan vərkijər.

### Zaman

Hec mənim bejnəmə batıyrı bu sözlər.

Elə bil bərkidin, çanıñ oldu daş,  
Bunun nə fajdasıñ vardır, a joldaş!

**Eldar**

Neçə nə fajdasıñ var? İnsan əjər  
Saqlam olsa, daha cox əmr ejləjər;  
Bundan başqa, adam tez-tez jorulmaz,  
Joxuşa cəxarkən nəfəs daralmaz.  
Bədən jyngyllənər, olar quş kimi;  
Daim saqlam olar insanıñ qəlbü.  
Bax, bunun başqa bir dəjəri də var:  
Fikri genişlədər, fikri parladar;  
Qyvvətli ruh olar saqlam vədəndə.  
Səzymə bax, Zaman, bu gyndən sən də.  
Fizqultura ilə fikrin acılsıñ,  
Ruhuna, qəlbiniñ işəq sacılsıñ.

*(Nigar icəri girir)*

**Nigar**

Nə olmuşdur, aj uşaqlar?  
Bu nə cəkişmədir, nə var?

**Eldar**

Nigar! Bu qocaq Zaman,  
Bizim fizqulturadan  
Xoşlanıñır.

**Nigar**

Necin, nədən?  
Fizqultura ilə vədən  
Məhkəmənlənir.

**Zaman**

Bax, jenə  
Bu ilki sərcə mənə

Çıb-çıb əjrətməjə qalxdır.

*(Rışxəndlə)*

Aman, vaj, yrəjim axdır  
Sizin tə'rifinizdən.  
Bilirsiniz, dostlar, mən  
Jatmaram bu iplərə.  
Gəlin, hec nahaq jerə  
Aqzəpəzə jormaşın,  
Mənə cox yz vurmaşın!  
Cynki indijə qədər,  
Bu atılb-dyşmələr  
Sizə fajda verməmiş;  
Kimsə xejir gərməmiş  
Sizin fizqulturadan.

**Nigar**

Jox, bu dyz dejil, Zaman.

**Zaman**

Lap bytynlyklə dyzdır.

**Eldar**

Hec dyz dejil, boş sözdir.

*(Zamandan soruşur)*

Sənin necə jaşın var?

**Zaman**

On bir jaşım var, Eldar.

**Eldar**

Mən də on birdəjəm; bir jaşdajıq biz,  
Joxlasaq, bir olmaz lakin qyvvəmiz.  
Inanırsan əjər gəl, bir joxlajaq.

(*Stulu sir əlilə qaldırıbr*)

Bir əllə qaldırıdım bu stulu, bax.  
Sən də gətyr, gərək gycyn catarmış?  
Sənin də bu qədər qyvvətin varmış?

**Zaman**

Onu gətyirməkdə nə cətinlik var,  
Gycym ondan vəjyk şejə də catar!  
Bu saat qaldırram.

(*Stulu gyç vurur, qaldıra bilmir*)

**Eldar**

Aj qaldırıdın ha...  
Joxsa şirin gəldi sənə tamaşa?

(*Eldar sir daha stulu qaldırıbr. Sonra jerə qojur*)  
Gordyn qolumdakъ gycy, qyvvəti?  
Bu, fizqulturanын bir mənfəəti.

**Nigar**

Mən də sən jaşdajam, istəsəm əjər  
Stulu qaldırram!

**Zaman**

Bir qaldır gərək!

(*Nigar stulu qaldırıbr*)

**Zaman**

Nə vəjyk ustalıq, nə vəjyk hynər.

**Nigar**

Bunu qaldırmaqçın gyç, qyvvət gərək.  
Burda cox da vəjyk ustalıq joxdur.

**Eldar**

Bax, fizqulturanын xejri cox-coxdur:  
Sən fizqulturanы bilsəjdin əjər,  
Asan gərynərdi sənə bu işlər.  
Gel bir də təçryvə ejləjək, Zaman!  
Onda bilərsən ki, fizqulturadan  
Bədənin nə qədər artıq qyvvəti,  
Neçə məhkəmlənir insanın əti.  
Ala, əlimi səx!

(*Zaman onun əlini səxbr*)

**Eldar**

Aj jazъq uşaq  
Sənin bir quş qədər gycyn var ançaq.  
Gel indi mən səxym əlini.

(*Zamanın əlini səxbr*)

**Zaman**

Aman!..  
Barmaqlarım səndə, aj Eldar, dajan!

(*Eldar və Nigar gylyşyrlər*)

**Eldar**

Bu da bir təçryvə.  
Hələ jenə var.

**Zaman**

O nədir?

**Eldar**

Gəryrsən, bizim bu Nigar  
Ə'ləcə bir şəjird sajılır, əjər  
O da sənin kimi cox xəstəliklər

Kecirsəjdi tez-tez dərs buraxardı,  
Yc il bir sinifdə donub qalardı.


(*Nigarın dəşyndəki əmək və mydafiə nişanına işarə ilə*)

Dəşyndə olmazdı bu parlaq nişan.  
Sən də bu işləri sevsəjdin, inan  
Belə bir şərəfli nişan alardı,  
Bilik çəvhəsində zəfər calardı.  
Sevimli joldaşım, bu nişanı sən,  
Jəqin, qıjmətinə jaxşır bilmirsən.  
Əmək mydafiə nişanı dır bu.  
Hər yrəkdə gərək səmimi dujqu,  
Məhəbbət bəslənsin bu nişana. Gəl  
Bilik gəjlərinə qanad ac, jyksəl!  
Hər işdə zirək ol, sən birinci ol!  
Sovet əlkəsinə sən bir inçi ol!  
Bəjyk vətənimiz bəsləjir səni:  
Bu şanlı vətəni, şanlı əlkəni  
Dyşmən hədələrsə, qarşış durmaçсып,  
Azqızın faşistlərə zərvə vurmaçсып,  
Saqlam bədən gərək, gyz, bilik gərək


### Zaman

Fizqulturań tən qəlbən sevərək,  
Bəsləjirəm ona bəjyk məhəbbət.  
İndi ki, onda var bu qədər qydrət,  
Bugyndən sazlaşar onunla aram,  
Fizqultura ilə məşqul olaram.  
Əziz əlkəmizi qorumaçсып, tən  
Bəslərəm qyvvətli, saqlam bir bədən!

(Pərdə dysyr)



2 manat



087.1  
C-30

М. СЕЙД ЗАДЕ

# МАЛЕНЬКИЕ ПЬЕСЫ

ЦК ЛКСМ Аз  
Издательство Детской и Юношеской Литературы  
Баку • 1935